

April

— 1930 —

AZƏRBAYCAN 25-ci il dövəti
MƏDƏNİ DƏRƏCƏLİ
QUTUBXANASI

Inv. №

Molla Nasreddin

№ 13

Молла Наср-Эддин

Kijmeti 15 kəpəq

Jalanç imam və iqi ajakъ tejmynlar



— Энчыны вәфә калыптысын-на кайираbildin?
— Butun ciblərinə sojmyşam, arxajın ol!

Aşəb daşdb.

İnci mədəndən olan rezivarlara ust dəmirli torulduldündən texnik qatibi Sadıxbəj qibə təsə aşıq papakşas kalmışdır. Rezivarlarla basına jagus toruldurdən əlaclarla karalarla daşdbardır. Nolt daşdb jera toqşlaşdır. Boşa qı: nolt daşdb marqasi qurani dymka kooperativə qedan qələmərət və vattarın dolna qısmasıdır.

Kinaz ilə mubarəz.

Binokodi təsərrüfat şəbəsi İmam Rıza zavvarı qibə bojuq səxavat qostarıb juşlara karpı aksa və təmərlər topak altında kooperativ məbəd qibə qurudub jeni karpı aksysklar kajardarmakdadır. Boşlğılın əlinə Binokodi təsərrüfat şəbəsi Saljan kommunyoxyn dələncə cəmat istəjir.

Karat.

Binokodi və fabrik-zavod dəfərlərindən olan kooperativ işçiləri müvəkkil olaraq təmizlik kyrta rana qılıb müstərilər ilə jaxxı rəltar edib razı salmaqə soz verib karar çakarınclar.

Astarozno.

Bir məfer Binokodi amaqcısına texnik qatibi Sadıxbəj Mamedov tokvuydyndan, jaxız smaqçı astarozno deñir. Əməkdaşdan astarozno sozunu eşidən başa aşıq Sadıxbəj qobiso karabını qibə aşıq hər rüya kışkarəbə bagırın və -tatarski lağımları - xalıqları ilə qızıl və adəti cəmlərin kürtarı. İş o jerə qatar qı amaqçı dəjir na zuhanı sıqıtqat etməş məşyır olyr.

Sadıxbəj dajira nazırı ilə amaqçının sabadət barmaq ilə jañıb: «يا sekretär teknikim, imə iyid vidi sonnö nelizja sıyt» dejə korkutmak istər. Sadıxbəjin sadəcəmən baxda xalis bir myşyram latpatash olydyg mejdum çakır.

İndi bizarda Sadıxbəj mösləhət qorunucu qı: başa aşıq qazmala ozunu özəq miliət oxşadək xilkinlik eləmosin bir az astarozno ol. Bu myşyram latpatash olydyq bildirir. Cünüş üzqə mil itdə by qohiytləklat patapka olmas.

Binokodi xortdam-

Ət təvbə-təvbə.

Dünən sahər vakti ciblərimi kyrkaldımdan qerdüm arəb de-misqan papiros mafisi, konym konşyondan xəbər aldım qı, bir-dan birisinim paprosy kyrvardı. Oynam taqlifi nadur? Cavabında by adam orz eladiq, qarşo qədəsən Pasaza, orada bir müştar oçretidle dyrasən, sonra 7 dəfa alban kylhiyallah oxuya san, iki sahə ag manat kassaja verəsan sano bir kyty Rezim və-rələr. Bir danasını qırğın kar-pana bir dana «Rezim» ver, du-qanç manə bir qəri - aqri bax-dəkdan sonra dedi yżyn müşar-rəf eləmə çağraraq milişjone ri adında jedadın çəkardar. Milişjoner adə esidən qimi su-səs kylja dam verdim, zira təq-lifini birlirdim. Nə isə məhəyy-əməzduqduqdan çıxıdım. Qər-dum karpı aqzanda birinci də-nəbdə dədi ami aqar papros zad-laşırma məndə tapşır. 11 kə-pipji byna verdim bir dana «Re-zim»aldım koydym paltonyn cibina. Sevin - sevin qaldıñ evedə dedim avrad çajı, teq, çaj idlin alımı cibina saldım qı, papros çıxardıñ qerdüm qazaga içində vyr çatdırıldıñ. Dediñ nə mən-oğur dur dediñ qı, magazaja oygrı qılıb bir müxtəsar kassaja al qəzdirdib. By qur taftış edi-laçaq ona qərdə magaza b-ag-lıbdır.

Haman yżyn sakkañan jan-i-na qılıb bir hirsini hırdıñ. İshəm avanumun hirsini jätmədi.

Və hirsin jätdi. İbrahimin hirsı jätdi - Əməma milionlارanın savädəsi müslüman avanumun hirsini jätmədi.

Və həzir il Zülhacca ajaminə onyın cı qumı javıklasında - İbrahimin mükaddəs ummati bir piçək ittidib-kan axtıma amada olır, ya-alañ omunda - kyrban bairamı, haman ili fadığı piçəkla bir hejvan, kai-axtunuya həzər olur.

Və by mukaddəs bairamında adını «effet azha kolys».

Jə'nin qobab bairamı. Jə'nin karına kyllyk eləmoq bairamı.

Fida olym sana-ja İbrahimini pej-gəmbar.

Qolajoş qəndində (Qəncə) İc-raijia Komitəsinin 3800 manata alınması işi martablı jaxş, bir binanın çok otakları boşdır. By binanın çok otakları boşdır. Ancak silijsa mintəkəsi by qəntəda Mysa Pirijoyn evinə 240 manat verib jerindən tərənnəmə istəm.

Kəna'ət.

Verib orada jerləşməqdadır. Jər-i üçər mintəkənin by miftəc-va qəməsəna na kadar çal-şığarlaşsada mintəkə «kənaat»-devrdir deja 240 manat verib Kənaatçı.

Kənaatla verilim istən-gəlməsən qazan-çıñşda daxili eklär.

(Rəssamın texnikmə təbəħələndən H. G. ZADORNİ rəsimi)

„Papaja cavabъmъ“.

Dünəbini saz ilə
Çaq haşa jorgan papa
Ummitinə naz elə
Dommado devran papa

Cök acaðar filifim
Altada bitməz dilin
Əldə xəçin incilin
Aña, düşün, karə papa

Jig başa zənginləri
Qic, dali qurbanları
Dənədə lap dinləri
Cın ilə sejtan papa

Tanrıları - buqmuşuq
Dinləri lap seqməsəq
Bir cıvala tökünuşuq
Tyllamışkjan papa

Istamırıñ ma'badi
Qılıs, maçit, qubədi
Molla, qəsiz, murtadı
Mashfi kyr, an papa

Dunjadaqı işçilər
Qoddil ilə rəncibər
Jardhamıñsəz sar by sa
Çatda, jaxsl, jan papa

Baska hajat kyrmyşy
Dina topı vyrmışy
Birləşərsəq dymışy
Bin miñion can papa

Iraqılış alman papa
Jokslı talyan papa
Hərdəq var erzəqə
İsləjan insan papa

Xala kuzv.
BAJATЬ.

(Xəzəb kooperativlərinde.)

Şeñzin çaj olanda.
Kas bitib jai olanda.
Kond olanda qaj olmır.
Kand olmır çaj olanda.

İmza: «Əzadər».

BUTUN DUNJA JOQSULLAR BIRLƏŞİNİZ!

„MOLLA NƏSRƏDDİNG“ ABONAÇA OLMAK ŞƏRTLƏRİ:

İdarə və muassasalar üçün:

İmza	İşvax
Başq., Qəhr. Poçt qayası № 64, Telefon № 0-83	Yalnız Şəhər, Şəhər-Poçtəvax üçün № 64, Telefon № 40-83.

Bir ajılık 80 k.

Uç ajılık 2 m. 40.

Altı ajılık 4 . . . 60 .

Bir illiq 9 . . . —

Zəhmətçəs və xidmətcələr üçün:

Bir ajılık 60 k.

Uç ajılık 1 m. 80 .

Altı ajılık 8 . . . 50 .

Bir illiq 7 . . . —

Kyrban və məhərrəm.

Farslar dejirərl-nişəstə-om be mijən dəliblər.

Ja'nı iqi dildörən arasındə qə-loşmış, bilimrəm-hansına çok mahabbət edim.

Kyrban və məhərrəmli-hər iqil-i si poq aqiz bir jadğardar,

Neca qı, məslən Səhiati kabosibində-iq kardas; Abbas və Çəfar-hər iqisi qənt müsliməsi Səq-naya iqisi olular (adına kyrban olym aq saqıno):

Biri-qəndi syra sadri
Biri-komsomol oqaz qatibi.

Xulusa

Vakean-məsəttal kalılmış han-sına çok mahabbət edim.

Kyrbana

Ja'moharrəmə?

Bynalarak hansı o hirsindən əzidir?

Kyrban mi-Moharrəmdən ja

Məhərrəm mi kyrbandan?

Bynalarak fiansınlı, möhtəşən ty-tym.

Biri kyrbandur:

Aş, tida olym sana aq pej-gəmbarlorın an kodim və an adalatlis-i həzəri İbrahim.

Həkikət oləmində-sən hamu-sändən kabək va ham, səndən son-rə dəñən Pej-gəmbarlərdən rəhni di-ləm və lidaqarsan

Sən kella naziq va rəhni di-liliq dəli-i qifasjatdır qı, hər bir vakt balaca işkənətiñdir qı, hər bir ž u l u m a s a r t q o r u b ə s i dəndən sənən Iṣmā'il oglun Jäd-sǖməs dursur, elə bil qozumon kabu-gundalar qı Jazzeq ışqas aqajum anlıma-jaxbəz basına qasmaq istəjir sen.

Sejit dejən.

Qəmisişlarda qəmit qəntədə Əbdüləlli adlı bir qız vardı. O hərada bəsi, qızı ammamılı sejit qərənəcəgi olma bilək kabakca sejidi təqib edirdi. qəntəndən çəkəb qətblə, ojar sejiti dinnəz-sələməz eş-səjini suruh qəntəndən çəkdi-həç-jok ojar bir az dirənməq istədi-ondan qal surpallıq bək... O zamankalar da qəjan və qo-qəmorın kəbləmə sejilərləri qıqlıllarında kartşka cəqitir qimi kajaşdırda, və qəntəlinizimizin aqın və gejri mahsulların, illərdən hərosi bir fəndi ilə ibadət.

Ona qərəbdə Əbdüləlli qışının işi çox olyrdı, by-onlara, ijjirmalarla olan sənəkli qayıtlarınları heç olmasa bir işisi Əbdüləlli qışının sonunu bəkməz və «Cəddimən mələni aləmə» deyə qəntəndən çəkət istəndi.

Əbdüləlli qışı kiszardı, və deyar di: «Sejit, çök qət vallañ joksa dyryş sañın sejidiñ apib jerə koyjb o kədər səni dojəcəsə qul, Küluvləlləh, tars okyacaksan və kalküb lətinjəñ jasıl kysəgəsan və qızı ammammasını daş oja koyjb o qı lazamıñ sejidiñ dojub qəntəndən çəkət.

Əbdüləlli qışı by sejilərin sejittini onlarañ jasıl kysəvə və qoqı ammaməsində bilardı. Həm dejdəri qı, bınlar sejit, zəd dejl, multa xordalar, ancak ojası kyr-

Ojilaj oquzar.

Hər cənd qı, təhlisənəsbi biter və byndan sonra onal qılajı qazardəndə bir fajda olmazıkat, ancak jena qıloqlaçaq sonu vəzənəzəñ onañ rəsəndəñ jənnədəndəndəñ işi karşısbədbər. Hər na işa belə...



— Son dəjavət, bayıldımdən sonra magl. ƏSSAD M. Kooperativlərdəjer tapdan, men avərə kalmışım.
— Kooperativlərdən təmiz qıslıq dedənə vəzənəzəñ ona qızılış daşçısan.

(R. B. ZADONIN rəsmi)

Masalan: Kazax Pedtexnik və myndan qılaj edirlər qı, oylu dərlər dalton usylına qədəqi uşun müslümlər ałjarla dərs xəbar almırlar.

Ədabiyat müslümləri bir dəfə ajjarom (xastolıq üçün) məqtaba qələməndəndən dərs olma-

məsdi, indi jena 15 qundur məqtbədə qərənmərur.

Təsrlil müslümlərin evi Qəncədə olydyndan hər həftə evə qədir bir dəfə adlı xastəjom deyə bir aj-qələmjəñ indi nə nəylər olsyn programı kürtərməcə calışır.

Rys dili müslümləri qec - qec sahərlərdəñ manzımların mə-

Bəs bilməsinlər?

Qoradığ qı, biri bin dənə vələdəznək ejlöj. Bir jetimin mañı, ejejr. Bir adamın evini xırır. Və axarda butun by haramzadəklərən, bicişlərin ustunu ortmaq üçün qulorin birsində xalbotca jok olardır.

Bir neçə vəktindən sonra conab «ism şərifin» januna bir «Hacı» və ya «Qorbalı» kondaryab zahir olardır. Soryandsaq:

— Aj Haci Talib Aq Qolba Myza aq maşadi Mir Mehdi bir işmi mubarəzinin januna kondardıq. Huz by Hacı, qorbalı və Maşadi qolmasının matloba no dixli var?

O zaman by «zət məhamətlər» zəban hal is cabav verardırlar qı:

— Bəs xalk bilməsin qı, bizi ejlədiqimiz bin biliçlən, qaxardıqımız min həkkənən sonra aqamızın killykyna təsrif aparmışık.

Qorurson qı birisi, sıddatlı tifandır jürgalanın zorix qılıq qılıq sojalısan-sojalısan qılır. Jaxınlısu, soryyssan qı:

— Kardaş na jürgalanırsan ol maya jona qavməni, qozoba qılıb jeri hınnyzyndən tylanlag istəjir.

Ajakları, illər saqqız jazan by conab o zaman qamal odbölb cavab verərəq:

— Xejir na qav-mahlı var na jer onyx bynnyzyndə dyryb wə na də jerin torponnüşi by saboban-

dur. Monim «əs qol» kütürləndə qı, oşqı karaklar qılıqelləməq ağırlıq, sabob var:

— Rymkənəna beş salı, verib

atr içmişəm bəs xalk bilməsin qı, man cəhiliq edirəm.

Molla öməy manda by satılırı jazarak iğyargı həzərəntən sözü olmasın dejirən qı:

— Bəs xalk bilməsinqiz bəzim içimzdə janada hamavuz, ufunat ləndirəndən ol-əljəyimizə dolşaş, qe cəmisiñ tor-tuçütənən olan və ziblə boğkasına jogulmasıñ lazımnıq olas by «curo zir zibilər» var.

Oğazla bildirməjən.

Şiqəsta.

Əzizim laj olybdır. Cədralar sal olybdır. Dəmsərən radiohörər. Anadan laj olybdır.

Xəzəl.

Zuhyr zahir etdi.

Molla ami! mən ezm oradu idim. İmamən kabrinin jamında Kylak Maşadi Salıman qışının alına bir taj cırşıx carx qeqdi Maşadi, carx imamın qarşılaşdır dejə epə epə kaçmagə başlıads. Xələk tequd onyñ dəlbənə, ony dtyb carşib, alından al dələr və parça - parça edib tytija qimti daga-tıtlardır. Molla ami, by carşan qıçıcı qıçdır arvadın alına qıcıq, qerdum jaxıx arvad carşig Parçəsən, iqı allı karmına surtub agadan yaşışdır. (arvad - amırxan daşıynın arvadı, idi).

Cəban abdallı kolxoş sadri Jynis o kədər novha dejib qı-

Hər jerdən.

— Qurdəm qənt myzdyrlar idimətinin qatibi Islam Mehdiyol ajagumın şəqqını saglatalım üçün Biddiñ imamata zijsər qədib qaldanın bəri ağlamı, agress bir azidən siddet elomışdır.

— Naxçıvanda borbə duşanları ajs-ajsı İsləmdən adəmsı juzun-35-40 kopişi kürkəb dxy myxyda vyrýyldar. İndi arteł olandan bəri juz kürkəməç yeyləndi 55-kopişi oluyrdı. Hərəkələşlikdən kaahto dursusmusdur.

Xaldan (Agdas) kooperatiyi aqşağı çıxana da qıçılara çok vakt sırımda kənd verilir. Dejirər qı, taban bəhabət jazmasan boyla kooperati kəndi bəh kijmətə xususi çiçəklər salıb öz «Kürkəməç qıçı xanasına» kənd vermadıbindungda işlər belə jaxşıq qədir.

Basın dama.

30-mart qəsoci mevki taməz ja koylan Sejdə titroyşindən bərə qas öz arvadı, ilə işləmisidə o səra da bizim Ağdaşın silsiliç Xəlil bojox dəri var idi. Xəlindən bizim siyasi amir ecir-i, bir dəqəqə oyxsın, xəndək Vəjiz Haci Myrad ögündənənə dədə boxt olyb bir aq okeyd, baryt qılıq aqibətən silsili Miliş çaqarşam amr cildi by saat apar by qopoj oğlyndən sox padvala, Miliş byan aparan zaman tıttaro muduri və myşyil killyklyar tavakkecədib dytlyma ni titrodatan sonra bir təbar aləzli etdiłər.

İdarədet: Ağdas qimti queşqı bir dərədənəstik qimti bir işçik bojox adadı. Hor qosin arvadınu qordu qas-queş eləməş bagış çatılar.

Byda müslimizim.

Inanma.

Dəslər Agca-bədi poçtasına qəlan Molla Nasreddin zyrəmili, salıhənə duz verilmərjə inanma, bələq zyrələr idarəsindən sah vəlyb iqi nusxa zyrəməvvəzini birini qondarbat qazğılaşan ustunu iqi nusxa zəjərlər.

Dəslər Qur bandında işləjər fəhələrlərə kəndi Agcabədindən 32-köpək 16-45-köpək onlara verirələr inanma.

Xılyəs Molla omi pok sezər var ancak san onlara inanma.

J Y X U.

Dənlən jyximda qordum
Iran şəhərərin
Başdan başa qızırəm
Koymajaran, hər birini

Qordum parkdan qızqa
Həc təj dajiməndir,
Aparmanəmə dəstəm:
Birca juzun qırılı.

Xəzəl

Ordybaddan.

(Kooperatiydən salıb)
— Jerəm dajə kənd var?
— Lampa sisəsi var.
— Kanlet necə?
— İqi kyt və biri besədarlaşdır bəridə momim.
— O manpas-dan bir qırvoq
ver mona.
— Manpas-arax çaxır alına
verilir.
— Aj Jerəm dajə, man arax, çaxır içimram.
— Içməq ejramalısan vəssəlam.
İmza: Nəlbənd.

„Kyrylyşçy“ agronom



Ойнан қандында (Ordybad) agronom Aqimov ез башына кошоң таңыледі

Həm müəllim həm mollə



СЫЗ ОКРЫГЫ. Намыс даңт миалым. Сарарса - на тој едан өңстүү хонча остатирмайдыр.
(Інтерије 8АК)